

GÜNÜN SÖZÜ

Azərbaycan Prezidenti İlham Əliyev:

Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq.

İraq Kürdüstanı ilə əməkdaşlıq regionda sülhə kömək edəcək



Səhifə → 4



Səhifə → 4

Ermənilərin dinc aksiya üzərindən şou düzəltmək istəkləri fiaskoya uğrayacaq

"Azərbaycanın köməyi qardaşlıqdan da yüksək bir örnək yaratdı"



Səhifə → 2



Xalq qəzeti

"Xalq qəzeti" – Xalqın qəzeti!

№ 40 (30156) 22 fevral 2023-cü il, çərşənbə

Gündəlik ictimai-siyasi nəşr

1919-cu ildən çıxır

Təsisçi: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və qəzetin redaksiya heyəti

vəb-sayt: www.xalqqazeti.az

Azərbaycan–Al münasibətləri strateji tərəfdaşlığa əsaslanır

Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən ikitərəfli görüşlərdə, o cümlədən Avropa İttifaqı (Al) Şurasının Prezidenti Şarl Mişel ilə söhbətində ölkəmizin beynəlxalq aləmdə hökm sürən geosiyasi şəraitdə səmərəli fəaliyyəti haqqında ətraflı məlumat verib. Dövlətimizin başçısı "dəyirmi masa"da isə ötən il Azərbaycanın qaz təchizatının artırılmasını qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə kimi dəyərləndirib. Ölkə rəhbəri, eyni zamanda, orta və uzunmüddətli perspektivdəki hədəfin isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsi olduğunu deyib.

"Dəyirmi masa"da 2022-ci il Bakıda Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Al arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığı xatırladılaraq ölkəmizlə bu beynəlxalq təşkilatın enerji sahəsində əməkdaşlığının adıçəkilən sənədə uyğun olaraq bundan sonra da genişləndiriləcəyi diqqətə çatdırılıb.

Azərbaycanla Al arasında əməkdaşlıqda bərpaulunan enerjinin xüsusi rol oynadığını söyləyən Prezident İlham Əliyev ölkəmizin son dövrlər bu sahədə bir sıra vacib addımlar atdığını diqqətə çatdırıb:



"Azərbaycanda bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilir, həmçinin 25 qıvataqədər enerji istehsalı ilə bağlı müxtəlif sənədlər imzalanıb. Bu isə Azərbaycanın istehsal etdiyi "yaşıl enerji"nin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan verəcək ki, bu da orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə

olacaq"-deyə, Prezident İlham Əliyev qeyd edib. Yeri gəlmişkən, burada Azərbaycan-Al əməkdaşlığı ilə bağlı bir qədər ətraflı fikir bildirmək istərdik. Əvvəlcə xatırladaq ki, Al ölkələri respublikamızın əsas xarici ticarət tərəfdaşdır. Bu nüfuzlu beynəlxalq qurumla Azərbaycan arasında əmtəə dövriyyəsinin rekord səviyyəyə

yüksəlməsi də bunun bariz ifadəsidir. Al-nin Azərbaycandakı səfiri Peter Mixalko özünün "Facebook" səhifəsində bildirir: "Bu yaxında son statistikanı əldə etdim: Azərbaycanın xarici ticarətinin 52 faizi, ixracın isə 65,6 faizi Al bazarının payına düşür. Bu, tarix boyu ən yüksək göstəricidir".

(ardı 3-cü səhifədə)



Məhəbbət və mərhəmət ünvanı

Bu ünvan yaxından da, uzaqdan da aydın görünür

2004-cü ildən bu günə qədər Mehriban Əliyeva ulu öndərin adı daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirik ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihələrə, proqramlara start verilmişdir. Onların arasında "Yenişən Azərbaycana yeni məktəb" proqramı xüsusi qeyd edilməlidir.

Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edərək söylədiyi fikirlərdən

Bakı, 21 fevral 2017-ci il.

(ardı 3-cü səhifədə)

Baxış bucağı

"Dağları aşmağa" maneə, yaxud ətlük heyvanı niyə kökəldirlər?

Cənubi Qafqazın Ermənistan təhlükəsi və Paşinyanın Münxen "oyunbazlığı"

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə həsr olunmuş "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenary iclasından sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox maraqlı məqamlara toxundu. Ümumən, dövlətimizin başçısının həm həmin müsahibədə, həm də plenary iclasda söylədiklərinin hər biri özlüyündə ayrıca üzərində dayanılmalı olan mövzudur və istər Azərbaycan mediası, istərsə də Ermənistanın jurnalistləri, siyasi müşahidəçiləri və ekspertləri məsələyə kifayət qədər geniş yer ayırırlar.

Cənab İlham Əliyevin toxunduğu bir məqama söykənərək, Azərbaycan-Ermənistan normalaşmasına diqqət yetirməyi düşünürük. Bəri başdan bildirik ki, söhbət səmimiyyətdən gəlir. O səmimiyyətdən ki, Azərbaycan Prezidentinin məsələyə ciddi önəm verməsi, ölkəmizin apardığı beynəlxalq siyasətin vacib seqmentini təşkil etməkdədir, habelə, dövlət başçımızın xarakterinin müstəsna göstəricisi olaraq diqqət çəkməkdədir. Bəli, səmimiyyət yoxdursa, deməli,

münasibətlərdə problemlər qalmaqdadır və qalacaqdır. Hətta ən sərt siyasi ritorika da, ziddiyyətin özü də oyun qaydaları gözlənilirsə, səmimi təsir bağışlaya bilər. Ermənistanın baş naziri Nikol Paşinyan isə Münxendeki çıxışında göstərdi ki, onun üçün oyun qaydaları tipik erməni xəstəliyindəki bəsitlikdən o yana keçmir. İllər Nikolu ağıllandırmır, amma kökəldir. Nəzərə alaq ki, bütün ətlük heyvanları da kəsməzdən öncə kökəldirlər...

(ardı 4-cü səhifədə)

İran rejimi Azərbaycan siyasətində terrora da əl atdı



Səhifə → 6

Erməni cəllad körpənin gözünü dağlamışdı...



Səhifə → 5



Səhifə → 5

Bütün yollar səni Bakının ayağına gətirəcək, İrəvan!



Səhifə → 7

Qazanan dərman şirkətləri, itirən xəstə olur

